

Avropa ədəbiyyatından fərqli olaraq, türk dünyasında qadın nəşrinin tarixi XIX əsrin sonlarından o yana getnir. İlk türk qadın romançısı Fatma Aliyə Topuz hesab olunur və mənbələrin qeydində inansaq, o yalnız Osmanlı imperiyasında deyil, bütün İslam dünyasında ilk qadın romançıdır.

1862-ci il oktyabrın 9-da İstanbulda tarixçi Əhməd Cövdət Paşanın ailəsində dünyaya göz açan Fatma xanım da bacısı kimi, ev təhsili almış, ərəb və fransız dil-lərini öyrənmişdir. Yeri gəlmışkən, qeyd edək ki, bacısı Əminə Səmiyə də məşrutə dövrü yazarlarındandır və ev təhsilindən başqa, Fransada psixologiya, İsveçdə so-siologiya üzrə təhsil almışdır. Yəqin təkcə elə bu fakt kifayət edir ki, Fatma xanımın təhsilə, savada necə dəyər verən bir ailədə böyüməsi bəlli olsun. Bununla belə, o dövrədə adət-ənənə erkən nikah tələb edirdi və Fatma xanım 17 yaşında Osmanlı sultanının hərbi qulluqçusu Mehmet Fa-iq bəylə ailə qurmuş, dörd qız əvlədi dün-yaya gətirmiştir.

Fatma Aliyə xanımın ədəbiyyatla bağlılığı 1889-cu ildə fransız yazarı Corc Onetin "Məram" romanını tərcümə etməklə başlamışdır. O döndə qadın yazarlar qinanılaçaları qorxusunu ilə bəzən öz adları ilə deyil, təxəllüslerə yazmaq məcburiyyətində qalırdılar. Fatma xanım da əvvəlcə "Bir xanım", sonrakı tərcümələrində isə "Mütərcimə-Məram" imzasını işlətmışdır. İlk uğurlu tərcümə işi "Tərcümani-həqiqət" qəzətində təqdir olundu, xüsusilə, dövrünün nüfuzlu ədəbi simalarından olan, "yazı makinası" adlanırlı Əhməd Midhət əfəndi tərəfindən çox müsbət qarşılandı. Əhməd bəy bir çox yazarları olduğu kimi, Fatma xanımı da dəstəkləmiş, onun ədəbiyyat sahəsində qətiyyətli addımlar atmasına səbəb olmuşdur. Maraqlıdır ki, adətən, bədii ədəbiyyatla məşğul olan qadınlara kişilərin münasibəti birmənalı olmur. Hətta müasir dövrümüzdə belə, yazımaqın qadın işi olmadığını, onun vəzifələrinin ailə və məişət qayğıları ilə məhdudlaşdığını deyənlər üstünlük təşkil edir. Əvvəlki əsrlərdə bu yanaşma daha geniş yayılmışdı. Lakin Fatma xanımın bu baxımdan bəxti götərdiyini demək olar. Çünkü bioqrafiyadan görünən kimi, ona ailəsinə atası, böyük qardaşı dəstək olmuşdur. Ən böyük qayğını isə sonralar doslu və mənəvi atası olan Əhməd Midhət əfəndidən görmüşdür. Fatma xanım ilk romanı olan "Xəyal və həqiqət"i 1891-ci ildə onunla müştərək yazmışdır - burada da "Bir qadın" imzasını işlətmışdır. Yalnız bir il sonra yazdığı "Mühadərat" ("Faydalı məsləhətlər") adlı ikinci romanını ilk dəfə olaraq öz adı ilə imzalamışdır. Bu əsər böyük maraqla qarışınmış, 1908-ci ildə ikinci dəfə nəşr olunmuşdur. Əhməd Midhət, eyni zamanda, Fatma xanımın tərcüməyi-halını yazmış və ona doğum günü hədiyyəsi olaraq, "Bir Osmanlı qadın yazarının doğuluğu" adı ilə çap etdirmiştir.

Bir məqam da diqqəti cəlb edir ki, Əhməd bəy ümumiyyətə, qadın yazarlara göstərdiyi qayğını türk ədəbiyyatında ilk roman yazmış Zəfər xanımdan əsirgəmişdir. Məsələ burasındadır ki, Zəfər xan-

Dünyanın ilk qadın yazarları

Türk ədəbiyyatının ilk qadın romançısı

IV yazı

min Krim mühəribəsində həlak olanların ailəsinə maddi dəstək məqsədilə yazdığı "Aşkı-vatan" romanı 1877-ci ildə yazılısa da, onun yalnız bir, Fatma xanımın isə 5 romanı olduğundan ilk türk romançı qadın olaraq ikincinin adı təsdiqlənmişdir. Bu işdə Əhməd bəyin mövqeyi əhəmiyyətli rola malik olmuşdur. Belə ki, o, mətbuatda romanı kəskin təqnid etmişdir.

Zəfər xanımın kimliyi haqqında olduğu kimi, yaradıcılığı ilə bağlı da məlumat yox dərəcəsindədir. Romanının isə hətta tərcümə olduğunu söyləyənlər də var. Taleyin ironiyası isə bundadır ki, bir qadın yazarın yolunda yaşıl işq yandıran Əhməd bəy digər bir xanımın haqqına girmiş olur və uzun illər Zəfər xanımın adı türk ədəbiyyatında, demək olar ki, tamamilə unudulur. Yalnız 1993-cü ildə digər bir qadın yazar - Zəhra Toska onun kitabını çap edərək, Zəfər xanımın əsərinin türk ədəbiyyatında qadın tərəfindən yazılmış ilk roman olduğunu sübut etməyə çalışır. Lakin artıq illərdir oturuşmuş fiki rəyi dəyişməyə nail ola bilmir.

Fatma Aliyə Topuzun yuxarıda adı çəkilənlərdən başqa, daha 3 romanı olmuş və bu əsərlərdə o, qadın haqları, cinsi bərabərlik mövzularını qabartmış, kişiye ehtiyac duymadan həyatını təmin edən müstəqil qadın obrazları yaratmışdır. Eyni mövzulara o, həmçinin "Qadınlara məxsus qəzet", "İnqilab" və "Ümmət" kimi qadın dərgilərində yazdığı məqalələrində də böyük yer ayırır. Bununla belə, qadın haqlarından bəhs edərkən düşüncələrindəki mühafizəkarlıqdan da tam olaraq qopşa bilmir.

1892-ci ildə çap etdirdiyi "Nisvani-i İslâm" kitabı da bu baxımdan fərqli deyil. Burada Osmanlı qadınlarının hüququ, vəzifəleri haqqında ilk dəfə olaraq qadın tərəfindən bəhs olunmuşdur. Fatma xanım qadına müstəqillik verilməsini arzuladığı kimi, həmçinin onun öz vəzifələrinə sahib çıxmış olduğunu da vurgulayır. Kitabın başqa bir özəlliyyi də onun qərbli qadınlara müraciətlə yazılmışındadır; belə ki, Fatma xanım bu fikirdə idi ki, Qərb islam qadınının durumunu olduğu kimi bilmir və onların yanlış təsəvvür-lərini dağıtmak üçün türk qadınının həyatında islamın rolü, örtünmə, ailə məsələləri ilə bağlı xeyli bilgilər verir. Bu kitab tezliklə rus və fransız dillərinə tərcümə olunmuş və Çıraqo kitab sərgisində diqqət çəkərək mükafat almışdır. Müəllifin yazdığını görə, mükafatın ardınca əsər dərhal ərəb və ingilis dillərinə də tərcümə edilmişdir.

Ayşe Durakbaşa "Türk modernizmi və feminizm" kitabında həmin dövrün

bütün yazar xanımlarını "Osmanlı feministlər" adlandırır. XIX əsrin türk qadın yazarları sözün əsl mənasında feminist hesab olunmasa da, müəllif bu fikrini belə əsaslandırır ki, onlar mütəvəzi şəkildə sadəcə qızların təhsil problemləri və sosial hüquqlarının qorunması məsələləri ilə maraqlanırdılar və bu, həmin dövr

raqlısı budur ki, ailə qurdugandan sonra on il boyunca həyat yoldaşından gizli mütaliə etmək məcburiyyətində qalmışdır. Onun qadın oxucu məsələsinə münasibəti "Mühadərat" romanından öyrənmək mümkündür. Bu əsərdə mütaliə vərdişi olan iki gənc qız obrazı var və oxumaq hərəsinə bir cür təsir edir. Fatma xanımın mövqeyi belədir ki, hər oxucunun mütaliədən nəyi əzx edəcəyi onun biliklərindən və dünyagörüşündən asılıdır - bu barədə müəlliflə razılaşmamaq olmur.

Virciniya Vulf "Özünə aid bir otaq" əsərində qadınlar arasından dahi yazarların çıxmaması səbəbini maddi imkansızlıq və sosial qayğılarla əlaqələndirir, qeyd edir ki, hər bir qadın yazarın özünə aid bir məkanı olmalıdır. Əlbəttə, V.Vulfun bu fikrinin birinci hissəsi bir qədər mübahisəlidir, çünki istedad və zəhmət birləşəndə nəticəsi istənilən şəraitdə meydana gələ bilər. Bununla belə, yaradıcı əməkla yanaşı, həm də ailə və məişət qayğıları ilə yaşamaq, sosial problemlər və s. həqiqətən, nəticələrə təsir edir. Bu məsələni öz yaradıcılığı ilə əlaqələndirən Fatma xanım sonradan Əhməd Midhat əfəndinin onun haqqında yazdığı kitabda yer alacaq məktublarından birində belə qeyd edirdi: "Bu zaman mənim ayrıca bir otağım olduğu kimi, yazı masam və hətta kitab şəkifim da vardı." Yəni maddi sıxıntı çəkməsə də, ona yazmağa mane olan cəmiyyətin qadın yazarə, onun yaradıcılığına olan münasibəti idi. Lakin göründüyü kimi, ona dəstək olan yaxınları vardı və bu baxımdan onun bir çox səfərlərindən daha çox bəxti gətirmişdi - şikayətlənməyə elə bir səbəbi yox idi.

Fatma Aliyə Topuz 1936-ci il iyulun 13-də dünyasını dəyişmişdir. Xeyli müdədət adı unudulan müəllif ötən əsrin sonlarında yenidən xatırlanmış, əsərlərinin əsas qismi yeni əlifba ilə çap olunmuş, həyat və yaradıcılığı haqqında elmi araşdırımlar aparılmışdır. Muradxan Munqan "Son İstanbul" (1985) əsərində F.A.Topuzun obrazını yaratmış, Fatma Barba-rosoğlu 2007-ci ildə onun haqqında bioqrafik "Uzaq ölkə" romanını yazmışdır.

Beləliklə, romanları ilə ədəbiyyat tarixinə adını yazdırıbilməş müəllif, eyni zamanda, publisistik yazıları, xeyriyyəcilik əməlləri ilə də yadda qalmış, ölkənin içtimai həyatında fəal iştirak etmişdir. O, Türkiyədə Qızıl aypara cəmiyyətinin ilk qadın nümayəndəsi olmuş, "Osmanlı Milli müdafiə üzrə qadın komitəsi"ndə çalışmışdır. Bütün xidmətlərini nəzərə alıb, xatirəsinə hörmət əlaməti olaraq, 2009-cu ildə dövriyyəyə çıxan 50 liralık banknotlarının üzərində Fatma Aliyə Topuzun şəkli vurulmuşdur.



Matanət Vahid



üçün feminism kimi qəbul oluna bilər. Lakin bununla belə, istər bədii, istərsə də publisistik yaradıcılığında qadın haqlarının müdafiə edərkən dinə və milli adət-ənənələrə söykənən bir qadını feminist adlandırmağı, bir çox tədqiqatçılar kimi, "öncül feministlər" sırasında dəyərləndirməyi doğru hesab etmirik.

Fatma Aliyə xanım 1909-cu ildə "İnqilab" dərgisində yayımlanan "Elm və cəhl" adlı məqaləsində radikal feminismə qarşı çıxaraq qeyd edir ki, onların tələbləri qadınları xoşbəxt edə bilməz və bu səbəbdən evliliyə rəğbət göstərməyən qadınların sayıının artması onu ciddi şəkildə narahat edir. Hətta "Qadınlara qələbə üçün əllərində çox böyük bir silahı vardır ki, o da şəriətdir" - deyə, xilası dinə sığınmaqdə görür ki, bu da xeyli mübahisəli məsələdir. Fatma xanımın "Bu mücadiləni kişi və qadın arasında müxalifətə çevirməkdən elm və cəhalət mübarizəsi halına gətirmək daha münasib olmazmı?" fikrinə isə tamamilə haqq qazandırmaq olar. Oxşar fikirlərlə yazarın romanlarında da qarşılaşıraq.

Fatma xanım və Əhməd bəyin "Xəyal və həqiqət" romanında göstərilir ki, Fransada qadınlardan roman oxumasına qadağan qoyulmuşdur. Türkiyədə də müasirləri Tofiq Fikrət, Mehmet Cəlal və b. müəlliflər qadınların mütaliəsinə qarşı çıxmışlar. Hər iki müəllif məqalələrində qətiyyətlə bildirir ki, roman mətnində sevgi macəraları yaşandığı üçün bu hissələr qız və qadınlardan "ağlını dumanlandırmır" və pis örnek olduğuna görə bədii mütaliə onlar üçün təhlükəlidir. Tərcüməyi-halından göründüyü kimi, Fatma Aliyə Topuzun geniş mütaliəsi olmuşdur. Ma-